

Maddi və mənəvi sərvətlərimiz və onların saxlanıcı yeri



Muzey maddi-mənəvi sərvətləri toplayan, öyrənən, öyrədən, nümayiş etdirən, qoruyub saxlayan, gələcək nəsillərə ərməğan edən mədəni-maarif müəssisəsi, elm ocağıdır.

Mədəniyyətimizin, elmimizin, tariximizin, ədəbiyyat və incəsənətimizin toplanması, mühafizə edilib öyrənilməsi və yayılması işində muzeylərin rolü əvəzsizdir. Çünkü muzeylər insanların dünyagörüşünün formallaşmasında və inkişafında, onların mədəni, mənəvi, bədii təriyəsində əhəmiyyətli işlər görürler.

Azərbaycan torpağının gözəl güşələrindən biri olan qədim Naxçıvan diarı ədəbiyyat, mədəniyyət və incəsənət mərkəzidir. Bu qədim diyar tarixi abidələri, Azərbaycan ədəbiyyatına, mədəniyyəetine, incəsənətinə verdiyi nəhəng simaları ilə haqqı olaraq fəxr edir. XII əsr Azərbaycan memarlıq məktəbinin banisi və yaradıcısı Əcəmi Əbübekir oğlu Naxçıvani, şairə Heyran xanım, Qönçəbəyim xanım, böyük maarifpervərlər M.T.Sidqi, E.B.Sultanov, Q.Şərifov, realist rəssam B.Kəngərli, yazıçı-dramaturq C.Məmmədquluzadə, H.Cavid, tarixi romanlar ustası M.S.Ordubadi, ədəbiyyatşunas alimlərdən - akademik M.C.Cəfərov, filologiya elmləri doktoru, professor Ə.Şərif, A.Zamanov, dünyada görkəmli dövlət xadimi kimi tanınan,

Azərbaycan xalqını, onun mədəniyyətini, ədəbiyyatını, elmini yüksəkkələr qaldırın, millətini, xalqını ürkədən seven Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev və başqları Naxçıvan şəhərində dünyaya göz açmış, yaşıyib-yaratmış, özlərindən sonra böyük bir irs qoyub getmişlər.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev qədim Naxçıvan diarına çox yüksək qiymət verərək demişdir:

"Naxçıvan böyük sənətkarlar yetirmiş bir torpaqdır, həmisi böyük şəxsiyyətlərə fərqlənmiş və bu şəxsiyyətlər - alımlar, münəccimlər, şairlər, memarlar, dövlət xadimləri olmuşlar. Naxçıvan həmisi Azərbaycanın yüksək ziyanlı yetişdirən bir diyarı olmuşdur."

Naxçıvan Muxtar Respublikasında muzey və müzeşünaslıq işinə çox əhəmiyyətli, lazımlı bir iş kimi yanaşılmış, muzey quruculuğu işinin təşkili geniş vüsət almışdır.

Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində çox qiymətli və zəngin ekspozitidlərə malik olan müxtəlif növ 23 muzey fəaliyyət göstərir.

Elm, ədəbiyyat, mədəniyyət, incəsənət xadimlə-

rinin, yaziçi ve şairlerinin, müstəqil Azərbaycan Respublikasının azadlığı, qorunub mühafizə edilməsi uğrunda qəhrəmanlıqlar göstəren vətəndaşlarınımzin xatirəsinə əbdəliyədirmək və daim yad etmek məqsədilə açılan muzeylər insanlara xidmət edir. Muzey eməkdaşları muzeyə gələn tamaşaçılara dəlğün, hərtərəfli məlumat verirlər.

Naxçıvan Muxtar Respublikasında Azərbaycan ədəbiyyatının klassiklerini, həmçinin müasirlərimizin heyatını, yaradıcılığını öyrənmək və öyrətmək, geniş təbliğ etmək, ədəbi-mədəni irsimizi toplamaq, qoruyub saxlamaq, daha da zənginlaşdırmaq məqsədilə Azərbaycan hökuməti 1966-ci ilde Naxçıvanda Azərbaycan Ədəbiyyatı muzeyinin açılmasına qərar verdi. Büyük demokrat yaziçi, məşhur "Molla Nəsrəddin" satırı jurnalının redaktoru Cəlil Məmmədquluzadənin anadan olmasının 100 illik yubileyinin Naxçıvan şəhərində qeyd olunduğu gün, 1967-ci il iyünləyin 12-də muzeyin rəsmi açılışı oldu, muzey Cəlil Məmmədquluzadənin adı verildi.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vəsif Talibovun xüsusi diqqət və qayğısı sayəsində muztar respublikamızda yenidenqurma və quruculuq işləri aparılır, uzun müddət fealiyyət göstərən mədəni-maərif müəssisələrinə təmir olunur. Məhz bunun bərəz nümunəsidir ki, bizim muzeyə də eəzəmetli, gözəl bir bina verilmiş, 18 avqust 2008-ci il tarixdə hörməti sədrin iştirakı ilə muzeyin açılışı olmuşdur.

2 mərtəbə və 3 zaldan ibarət olan muzey ekspozisiyası kronoloji ardıcılılıq Azərbaycan ədəbiyyatının keçmiş dövrlərden başlayaraq müasir dövrümüze qədər keçdiyi yolu özündə əks etdirir.

Muzey fealiyyətə başladığı ilk gündən tamaşaçılardan rəğbetini qazanmışdır. Xalqımızın maddi-mənəvi sərvətinə qoruyub saxlamaq, ədəbi-bədii irsimizi təbliğ etmək məqsədilə muzey eməkdaşları bir çox işlər görmüşlər.

Əməkdaşlarımız görkəmli elm, mədəniyyət, incəsənət alimləri, ədəbiyyatınas alimlər, yaziçi və şairlərə əlaqə saxlayır, daim axtarışda olur, toplama, tədqiqat işləri aparır, fondu və ekspozisiyanı zənginlaşdırmaq məqsədilə ədəbiyyat profili kitabları fonda toplayır, mətbuatda elmi məqalələrlə çıxış edirlər.

Hazırda Azərbaycanda, eləcə də onun ayrılmaz bir parçası olan qədim Naxçıvan diyarında fealiyyət göstəren muzeylərə maddi-mədəniyyət nümunələrinin toplanması və işlənməsi prosesi "Azərbaycan Respublikası muzey sərvətlərinin və muzey kolleksiyasının uçutu və mühafizəsinə dair 2008-ci il tarixli təlimat" a əsasən həyata keçirilir. Təlimat Azərbay-

can Respublikasının muzey fondunun tərkibinə daxil olan muzey əşyalarının vahid uçot, elmi inventarlaşdırma, mühafizə və bərpə sistemini yaratmaq məqsədilə hazırlanmışdır.

Həmin təlimata əsasən muzeylərdə aparılan bütün uçot-mühafizə sənədləri Azərbaycan dilində, latın qrafikası ilə yazırlar.

Muzey daxil olan bütün əşyalar sənədləşdirilir. Əşyani muzeyə daxil etmək üçün fond-satinalma komissiyası üzvləri ilə birləşdikdə xüsusi mütexəssislər dəvət olunur, əşyalar aktlaşdırıldıqdan və baxıldıqdan sonra bir ay müddətində daxilolma kitabında və ayrı-ayrı inventar kitabında qeyd olunur.

Baş inventar kitabı yazılımdan əvvəl nömrələnir, qaytanlanır, imzalanır, Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm nazirinin və direktorunun möhürü ilə tesdiq olunur.

Baş inventar kitabından əşyalara qısa təsvir verilir. Əşyannın sira nömrəsi, yazılılığı tarix, sənədi nömrəsi, yazılıma tarixi, kim tərəfindən verilməsi, müəllifi, adı, əlyazma, yaxud avtoqrafla olması, ədədi, materialı, ölçüsü, tamlığı, hansı söbəye aidiyi, inventar nömrəsi, saxlanma yeri göstərilir.

Muzeyimiz fonduna daxil olan eksponatlar baş inventar və ayrı-ayrı elmi inventar kitablarında işlənmiş, eksponatlara elmi təsvir verməklə Azərbaycan Respublikasının Milli Mədəniyyət Əmlakının Dövlət Mühafizəsi şəhadətnamələri, pasportlar, kataloqlar tərtib edilmişdir.

Fondda neqativ fondu yaradılmış, əşyaların şəkli çəkilmiş, pasportlarının üzərinə vurulmuşdur. Neqativlər ayrı-ayrı yığılaraq üzərləri yazılmış, neqativ kitabında qeyd olunmuşdur.

Muzeyin daxilolma - baş inventar kitabında mövcud olan eksponatlar şöbələre ayrılmışdır. Bu bölmələrə əçəpərli, fotolar, əlyazmalar, sənədlər, təsviri və tətbiqi sənət əşyaları, xatirə əşyaları, nisanlar daxildir.

Muzeyə daxil olan eksponatlar komplektləşdirilmiş, görkəmli elm, mədəniyyət, incəsənət, ədəbiyyat xadimlərinə, yaziçi və şairlərə şəxsi fondlar yaradılmışdır.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dövlətçilik və ictimai-siyasi fealiyyətindən bəhs edən "Heydər Əliyev fondu", Naxçıvan teatrının yaranmasının 125 illik yubileyi ilə əlaqədar "Muzeydə Naxçıvan Dövlət Dram Teatrının fondu", dahi Azərbaycan şairi Nizami Gəncəvinin, yaziçi-dramaturq Cəlil Məmmədquluzadənin, Hüseyin Cavidin, ədəbiyyatınas alimlərindən Əziz Şərifin, Məmmədcəfər Cəfərovun, Abbas Zamanovun, Lətif Hüseyn-

zadənin, Yavuz Axundzadənin, İsa Həbibbəylinin, xalq yaziçi-şairlərindən Hüseyin İbrahimovun, Məmməd Arazin, şair İslam Səfərlinin, şaire-dramaturq Kəmələ Ağayevanın həyat və yaradıcılığına həsr olunmuş fondlar muxtar respublika ziyanlarına xidmet edəcəklər.

Muzey əşyaları-çap əsərləri, əlifba kataloqu ilə şəkflərə yığılır, fotolar, sənədlər, əlyazmalar elmi cəhətdən işlənilir, tarixləri müyyənəşdirilir, qovulqlara yığılaraq nömrəlenir, qaydasında saxlanılır.

Fealiyyət göstərdiyi iller ərzində muzeyimiz fonduna bir çox qiymətli eksponatlar - qədim əçəpərli, müasir Azərbaycan ədəbiyyatının görkəmliliyinə rəngli qrafik illüstrasiyalar, heykəltəraşlıq əsərlərinin bir qismi ekspozisiyada nümayiş etdirilir və muzeyin fondunda qorunub saxlanılır.

Muzeydə Naxçıvan teatrının tarixini əks etdirən bir çox maraqlı eksponatlar vardır. Fonda Azərbaycan, rus, Avropa, o cümlədən dünya klassiklerinin dramaturgiyasından bəhs edən biri-birindən məşhur fotoşəfərlər, programlar, dovetnamələr, eskitər, maketlər, ömürlerini teatra bağlayan görkəmli səhne ustalarının fealiyyətindən bəhs edən bukletlər, kitablardan maraqlı və qeydiyyətindən bəhs edən eksponat kimi mühafizə olunur.

Naxçıvanda yaşayan ədəbiyyatınas alımlarımız, yaziçi və şairlerimizdən akademik Isa Həbibbəyli, filologiya elmləri doktoru, professorlar Yavuz Axundzadə, Məhərrəm Cəfərli, filologiya elmləri namizədləri Letif Hüseynzadə, Həmid Arzul, Xanəli Kərimli, Fərman Xəlilov, Əbülfəz Muxtaroğlu, Lütviyyə Əsgərzadə, xalq yaziçi Hüseyin İbrahimov, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, şaire-dramaturq Kəmələ Ağayeva, əməkdar incəsənət xadimi, şair Hüseyin Razi, şair-dramaturqlar Əliyar Yusifi, Həsen Fətullayev, Asım Yadigar, Elman Həbib, Vəqif Məmməsov, Muxtar Qasimzadə, Elmi-ra Qasimova, Rahilə Elçin, Nazlı Hacılı, Güllü Məmmədova, Sadiq Xanəliyev, Yağub Şirinoğlu, Zaur Vədili, Budaq Təhməz, İbrahim Yusifoğlu və başqları hər yeni nəşr olunan elmi əsərlərini, şeirlər kitabları və avtoqrafla muzeyimize hədiyyə edirlər.

Muzey fonduna daxil olan eksponatlar rübdə bir dəfə "Yeni eksponatlar" başlıqlı sərgi ilə nümayiş etdirilir, əməkdaşlarımız tərəfindən muzeyə gələn tamaşaçılara bu bərabər ətraflı məlumatlar verilir.

Muzeydə Dövlət Akademik Dram teatrının aktyorlarının ifasında tamaşaşa qoyulmuş C.Məmmədquluzadənin "Ölürlər", "Döli yüksəncə", H.Cavidin "İblis", "Xəyyam" tamaşalarının bütövlükdə məqənitoftən yazıları, Naxçıvan Dövlət Musiqili Dram

teatrının yaradıcı kollektivinin ifasında C.Məmmədquluzadənin "Anamın kitabı", N.Həsənzadənin "Atabəyler" tamaşalarının 1997-ci ildə muzeyimiz 30 illik fealiyyətinin genis qeyd olunması tədbirinin video-kasetləri fonda əksini tapır.

Azərbaycanda, eləcə də Naxçıvanda yaşayan xalq rəssamlarından O.Sadiqzadənin, B.Əfqanlının, H.Əliyevin, M.Rəhmanzadənin, D.Kazimovun, T.Nərimanbəyovun, F.Salayevin, F.Əbdürəhmanovun, E.Şamilovun, M.Qasimovun, N.Əliyevin, Ə.Axundovun, Q.Bağirovun, İ.Əliyevin və başqalarının yaratdığı müxtəlif janrlı əsərlər, əsərlərə çəkilmis rəngli qrafik illüstrasiyalar, heykəltəraşlıq əsərlərinin bir qismi ekspozisiyada nümayiş etdirilir və muzeyin fondunda qorunub saxlanılır.

Muzeydə Naxçıvan teatrının tarixini əks etdirən bir çox maraqlı eksponatlar vardır. Fonda Azərbaycan, rus, Avropa, o cümlədən dünya klassiklerinin dramaturgiyasından bəhs edən biri-birindən məşhur fotoşəfərlər, programlar, dovetnamələr, eskitər, maketlər, ömürlerini teatra bağlayan görkəmli səhne ustalarının fealiyyətindən bəhs edən bukletlər, kitablardan maraqlı və qeydiyyətindən bəhs edən eksponat kimi mühafizə olunur.

Naxçıvanda yaşayan ziyalar - AMEA-nın Naxçıvan bölməsinin əməkdaşları, Naxçıvan Dövlət Universitetinin, Naxçıvan Müəllimlər İnstitutunun müəllimləri, Dövlət Televiziya və Radio Verilişleri Komitəsinin jurnalistləri, orta məktəb müəllimləri əməkdaşlarımıza yaxından əlaqə saxlayır, muzey materialılarından istifadə edirlər.

Azərbaycan Respublikası prezidentinin fərman və sərəncamlarına əsasən yubileyi qeyd olunan yaziçi-şairlərə, əlamətdar günlərə əlaqədar keçirilən tədbirlərə ekspozisiyada və mədəni-maərif müəssisələrində, teşkilatlarında sərgilər təşkil etmək üçün fonddan materialı seçilir, təlimat uyğun qaydada qeydiyyatlı aparılır.

Muzey əməkdaşları muxtar respublikada fealiyyət göstərən ədəbiyyat profilli muzeylərə əməli-mətodiyyətli göstərilişlər.

Muzey əməkdaşlarının vəzifəsi Azərbaycan ədəbiyyatı klassiklərinin, yaziçi və şairlerinin həyat və yaradıcılığını dərinlənən öyrənmək, muzeyə gələn tamaşaçılara ətraflı məlumat vermek və təbliğ etməkdir.

• Xanım İSMAYILOVA,

Cəlil Məmmədquluzadə adına Ədəbiyyat muzeyinin baş fond mühafizisi, əməkdar mədəniyyət işçisi